

BELARUS DÖVLƏT İNFORMATİKA VƏ RADIOELEKTRONİKA UNIVERSİTETİ

PEŞƏKAR OLMAQ VƏ YÜKSƏK QAZANC ƏLDƏ ETMƏK
PLANLAŞDIRIRSANMI?

OYUN VƏ MOBİL PROQRAMLARI
YARATMAQ İSLƏYİRSƏN?



İNFORMASIYA TƏHLÜKƏSİZLİYİ ÜZRƏ MÜTƏXƏSSİS
OLMAQ ARZULUYURSANMI?

SEO VƏ DİJİTAL İQTİSADİYYAT
MARAXLANDIRIR?



TİBB TEXNOLOGİYASINDA EKSKLÜZİV PEŞƏKAR
OLMAQ İSLƏYİRSƏN?

**İMTAHANLARI UNUD!
MÜSAHİBƏ İLƏ GƏBUL OL!**

WWW.BSUIR.BY

TƏHSİL İSTİQAMƏTLƏRİ

- IT təhsil
- proqramlaşdırma (proqram dəstəyi, veb proqramlaşdırma, mobil proqramlar, oyun dizaynı)
- elektronika (radio, mikro, nano, tibb, sənaye və nüvə elektronikasısı)
- kompyuter şəbəkələri
- telekommunikasiya
- məlumatın və sistemlərin təhlükəsizliyi
- nanomühəndislik
- Avtomatlaşdırma
- robotexnika / süni intellekt
- radiotexnika və radioinformatika
- iqtisadiyyat
- biznes təhlili
- Logistika
- e-marketing

TƏHSİL FORMASI

- dil kursları 1 aydan 10 ayadək
- hazırlıq şöbəsi 7 aydan 9 ayadək
- bakalavr 4 il
- magistr proqramı 2 il
- lisansüstü tədqiqatlar 3-5 il
- doktorluq tədqiqatları 2 ildən 3 ilədək
- ətraflı təlim və yenidən hazırlıq
- elmi təcrübə

YAŞAYIŞ

- Yataqxananın üstün rahatlıq otağı
- Universitetin yataqxanasında bir ay yaşayışı **35 ABŞ** dolları

TƏHSİL KURLARI

- eyani təhsil
- giyabi təhsil
- distension təhsil

TƏHSİL DİLİ

- Rus dili
- İngilis dili

QƏBUL

- ödənişli yerlərə müsahibənin nəticələrinə görə ya da hazırlıq şöbəsindən sonra yekun sertifikatlaşdırmasından sonra



BOŞ ZAMAN

- 40 idman bölməsi
- "Braslav gölləri" idman-sağlamlıq kompleksi
- Hovuz
- 42 yaradıcı qrup
- forumlar, turnirlər, festivallar, müsabiqələr, konsertlər, KVN
- turistik yığıncaqlar

TƏHMİNİ AYLIQ XƏRCLƏR

- Ərzaq və digər şəxsi xərclər - təhmینی bir ayda **250** ABŞ dolları

İLDƏ BİR DƏFƏ OLAN VACIB XƏRCLƏR

- tibbi müayinə (təhmینی qiymət - **100** ABŞ dolları)
- icbari tibbi sığorta müqaviləsi - **200** ABŞ dolları
- Vətəndaşlıq və miqrasiya orqanları ilə pasport qeydiyyatı (təhmینی qiymət - **50** ABŞ dolları)

TƏHSİLİN DAVANLANMASI VƏ BİR ILIN QIYMƏTİ

- | | |
|--|--|
| ▪ bakalavr | ▪ magistr proqramı |
| eyani təhsil - 4 il
qiymət – 2500 ABŞ dolları | eyani təhsil - 2 il
qiymət – 2500 ABŞ dolları |
| distension təhsil – 4-5 il
qiymət – 1300 ABŞ dolları | distension təhsil – 2 il
qiymət – 1300 ABŞ dolları |

WWW.BSUIR.BY

QENİŞ ENDİRİM SƏRFLƏRİ

- Təlimin nailiyyətləri üçün 60% -ə qədər endirim imkanı
- Ödənişsiz təslim üçün, bizim agentimiz olaraq əldə etmək olar

DÜNYAYA AÇIQ UNIVERSITET

- 150-dan çox təhsil müəssisəsi və 30-dan çox dövlətin elmi mərkəzləri ilə ikitərəfli əməkdaşlıq sazişləri
- 40 ölkədən 600 xarici tələbə
- xaricdə təcrübə staj, tələbə mübadiləsi proqramları
- Beynəlxalq elmi-praktiki konfransları, tədqiqatlar və proqramlar, dünya aparıcı IT şirkətlərinin qrantları



- Вычислительные машины, системы и сети
- Информатика и технологии программирования
- Программное обеспечение информационных технологий
- Электронные вычислительные средства

- Автоматизированные системы обработки информации*
- Информационные технологии и управление в технических системах
- Искусственный интеллект
- Промышленная электроника

- Защита информации в телекоммуникациях *
- Инфокоммуникационные системы (стандартизация, сертификация и контроль параметров)
- Инфокоммуникационные технологии (системы распределения мультимедийной информации, системы телекоммуникаций) *
- Микро- и нанoeлектронные технологии и системы
- Нанотехнологии и наноматериалы
- Радиоинформатика
- Радиотехника
- Электронные и информационно-управляющие системы физических установок
- Радиоэлектронная защита информации


Информационные системы и технологии по направлениям:

- бизнес-менеджмент **
- логистика
- экономика
- обеспечение промышленной безопасности
- игровая индустрия

- Экономика электронного бизнеса
- Электронный маркетинг

- * **ОБУЧЕНИЕ НА РУССКОМ И АНГЛИЙСКОМ ЯЗЫКЕ ОЧНО**
- ** **ОБУЧЕНИЕ НА РУССКОМ И АНГЛИЙСКОМ ЯЗЫКЕ ДИСТАНЦИОННО**
- **ОБУЧЕНИЕ ПО ОЧНОЙ ФОРМЕ**
- **ОБУЧЕНИЕ ПО ОЧНОЙ, ЗАОЧНОЙ И ДИСТАНЦИОННОЙ ФОРМЕ**

- Инженерно-психологическое обеспечение информационных технологий *
- Медицинская электроника
- Моделирование и компьютерное проектирование радиоэлектронных средств
- Программируемые мобильные системы **
- Программно-управляемые электронно-оптические системы
- Проектирование и производство программно-управляемых электронных средств
- Электронные системы безопасности



- Технологии виртуализации и облачных вычислений (Интеллектуальные вычислительные комплексы, системы и компьютерные сети)
- Методы и системы защиты информации, информационная безопасность *
- Аппаратное и программно-техническое обеспечение информационной безопасности
- Информатика и технологии разработки программного обеспечения
- Информационно-коммуникационные технологии в экономике
- Автоматизация и управление технологическими процессами и производствами
- Математическое моделирование, численные методы и комплексы программ
- Приборы, системы и изделия медицинского назначения
- Системный анализ, управление и обработка информации *
- Телекоммуникационные системы и компьютерные сети *
- Приборостроение, метрология и информационно-измерительные приборы и системы
- Математические и инструментальные методы экономики

- Математическое и программное обеспечение вычислительных машин, комплексов и компьютерных сетей
- Компьютерные технологии проектирования электронных систем
- Твердотельная электроника, радиоэлектронные компоненты, микро- и нанoeлектроника, приборы на квантовых эффектах
- Технология и оборудование для производства полупроводников, материалов и приборов электронной техники
- Системы, сети и устройства телекоммуникаций
- Радиотехника, в том числе системы и устройства радионавигации, радиолокации и телевидения
- Приборы и методы преобразования изображений и звука
- Оптические и оптико-электронные приборы и комплексы
- Элементы и устройства вычислительной техники и систем управления
- Предупреждение и ликвидация чрезвычайных ситуаций
- Управление безопасностью производственных процессов
- Психология труда, инженерная психология, эргономика
- Экономика и управление народным хозяйством

- Вычислительные машины и системы
- Обработка больших объемов информации
- Инженерная геометрия и компьютерная графика
- Инфокоммуникационные системы и сети

- Прикладная математика и информатика
- Экономика и организация производства
- Теоретические основы информатики

- Охрана труда
- Радиофизика
- Геоэкология
- Искусственный интеллект
- Технология приборостроения
- Нанотехнологии и наноматериалы (в электронике) *
- Информационные радиотехнологии
- Антенны, СВЧ устройства и их технологии

*** ОБУЧЕНИЕ НА РУССКОМ И АНГЛИЙСКОМ ЯЗЫКЕ**

BELARUS DÖVLƏT İNFORMATİKA VƏ RADIOELEKTRONİKA UNIVERSİTETİ

BDİRU-NUN - ZAMANLA SINANMIŞ KEYFİYYƏTİ

- 50 illik yaradıcılıq dövrü - 50 000 məzun
- BDİRU MDB iştirakçısı olan dövlətlərin baza təşkilatı, informatika və radioelektronika sahəsində ali təhsil üzrə aparıcı ali təhsil ocağıdır
- Menecment sistemi beynəlxalq standartlarının tələblərinə uyğunluq ISO 9001 keyfiyyət sertifikatı, Belarus Respublikası Milli sisteminin təsdiqlənmiş uyğunluğu və almaniyanın sertifikatlaşdırma sistemi DAKKS sertifikatlarına sahibdir
- Belarus Milli elmlər akademiyasının, elm və texnologiyalar üzrə dövlət komitəsində elmi təşkilatı statusu üzrə akreditasiya olunmuşdur
- Keyfiyyət sahəsində nailiyyətlərinə görə yekunlarına əsasən Belarus Respublikası Hökumətinin mükafatına layiq görülmüşdür
- Respublikanın şərəf lövhəsində qeyd olunmuşdur

BÖYÜK İMKANLARIN MƏKANI

- 9 fakültə, 32 kafedra, elmi-tədqiqat sahəsi, informasiya texnologiyaları institutu, Minsk radiotexnika kolleci
- 18 mindən çox təhsil alanlar
- 12 aparıcı dünya şirkətlərinin təhsil mərkəzləri, **National Instruments** təhsil mərkəzi daxildir **IBM** texnologiya bacarığı mərkəzi **Cisco** Networking akademiyası şöbəsi **SAP** akademik mərkəz o cümlədən ali məktəbləri ilə əməkdaşlıq proqramları üzrə "Alyans Universiteti" **Android** Software Center **INTES** **A1QA** **ZTE** **Huawei** **Microsoft** akademik mərkəz
- İstedadlı və bacarıqlı tələbələrə dəstək proqramı





2011-ci ildə Bakıda Azərbaycan Texniki universitetinin radiotexnika fakültəsini Bakalavr səviyyəsini bitirdikdən sonra, ali təhsilimi davam etmək məqsədi ilə 2013-ci ildə magistr dərəcəsinə almaq üçün Minsk şəhərində Belarusiya dövlət İnformasiya və radioelektronika universitetinə daxil olmuşam.

Bu təhsil müəssisəsi radioelektronika, informatika və telekommunikasiya kimi aktual sahələr üzrə mütəxəssislər hazırlayır. Oxuduğum illərdə bu universitetdə mənə yüksəkdərəcəli müəllimlər: onların sırasında akademiklər, professorlar və elmlər doktorları mühazirə oxumuşlar.





Mən seçdiyim ixtisas üzrə aldığım bilik və təcrübəyə görə bu universitetin çox gözəl müəllim və professor kollektivinə təşəkkürümü bildirmək istəyirəm.

*Джафаров Фуад,
выпускник магистратуры 2017*



BDİRU sizin daha yaxşı gələcəyə ümid edə biləcəyiniz yerdir. Burada sizin potensialınızı reallaşdırmaq və biliklər almaq üçün hər bir şərait var. BDİRU mənim çox xoşuma gəlir, burada yaxşı müəllimlər, rahat və böyük auditoriyalar və hədsiz pozitiv anlar var. Xoş, gülərliz heyvət, xeyirxəq insanlar, və mən özümü burada öz şəhərimdəki kimi his edirəm. Azərbaycan və Belarusiyanın ruhən yaxın mədəniyyətləri var. Düşünürəm siz bundan özünüz görüb əmin olmalısınız. BDİRU təhsil aldıqda siz əmin olacaqsınız ki, istədiyiniz yaxşı və yüksək ödənişli peşənin sahib olacaqsınız, və buda sizlərə istədiyiniz məqsədlərə nail olmaqda kömək edəcək.

*Маммедов Самир,
1 курс, инженерно-экономический факультет*



BIZDƏN DAHA ÇOX MƏLUMAT ƏLDƏ EDİN

International Relations Office



+375296036950
+375296318917
+375295500520

oop@bsuir.by
edu@bsuir.by
shuam@bsuir.by

P.Brovki street 6, Minsk, 220013,
Republic of Belarus



BSUIR
International
Students

